




# BAYAT

№ 15 (643)



## Göylər yurd yeridi, yer yuvasızdı



Vahid Əlifəğlu

Karvan getdi, dalınca bax,  
Bu kəsərsiz qılınca bax.  
Yorğana bax, balınca bax,  
Yatırdı nağıllar bizi.

Bəxt karxana sərər, görməz,  
Yetişməmiş dərər, görməz...  
Allahdan gün görər-görməz,  
Səbətə yığırlar bizi...

Göy nə çəkdi, yer bilmədi,  
Biçən biçdi, vər bilmədi.  
Anasına ər bilmədi,  
Bilmədi oğullar bizi...

Nə fərqi var - erkək, dişi,  
Tərgitməyək bu vərdişi.  
Qurutmağa dəyməz, kişi,  
Onsuz da sağirlar bizi...

\*\*\*  
özləşdirilmiş apteklərdə  
saxtası əslindən seçilməyən  
dərmanlar  
avtomat gülləsindən bahadı.  
onsuz da ölüm həmişə vaxtsızdı,  
yanlarımızda, qollarımızda  
iynələrin açdığı deşikdən  
daha kiçik, daha ağrısızdı.  
hücuma keçərkən  
köksümüzü deşib keçən  
güllələrin açdığı  
deşik və ağrı...

\*\*\*  
Xoşbəxt günlərimiz harda qurtarır,  
Nahaq çəkdirirdin sən, bu hasarı.  
Bütün icazələr burda qurtarır,  
Niyə aşmalıyam mən, bu hasarı?  
Quru xəyallarda yaşayır adı,  
Əkmədin, gözləmə biçində heç nə.  
Hər şey bu sarayın hasarındadı  
Girsəm nə tapacam içində - heç nə.

Tənhalıq ömrümə ələyir qarı  
Qonaqsız evlərdə dərd var, azar var.  
İndi göy üzünün mələyi - qarı,  
Endi yer üzünə, yerdə hasar var...

Eh, giley-güzardı axırda sevgi  
Kağız çiçəkləri quşdan kiçikdi.  
Vallah, şişirdirsən, bu xırda sevgi  
Üst-üstə qoyduğun daşdan kiçikdi...

Sənsiz ölməmişəm illər uzununu,  
Arvad söhbətiymiş məni ağrıdan.  
Niyə bilməmişəm, illər uzununu,  
Hasar həsrətiymiş məni ağrıdan...

Qılıqlı nəfəsə, sevdalı səse  
Ölüm ayağında çatdım həmişə.  
Dünyadan nə umdum, nə istədim sə,  
Hasara bükülü tapdım, həmişə...

Deyirdim ki, bəlkə çıxdı qanadım,  
Göylər yurd yeridi, yer yuvasızdı.  
Yaxşı ki, uçmağa yoxdu qanadım,  
Yaxşı ki, bu hasar darvazasıdı...

\*\*\*  
adımız təkcə  
yardım siyahılarında,  
çörək pulu cədvəlində deyil.  
...biz də varıq bu ölkədə,  
qar üstündə zənci kimi...

\*\*\*  
Açdım hər sirrimi yoldan keçənə,  
Yüz başa bir sınıq qoldan keçənə.  
Didilmiş yun qalır koldan keçənə,  
Yazdım şeirləri mən nahaq yerə.

Bir çöp itkisinə çoxdu göynəyən,  
Aclara nə var ki, toxdu göynəyən.  
Mənim dərdlərimə yoxdu göynəyən,  
Yazdım şeirləri mən nahaq yerə.

Bülbüldən matahdı millətə, bayquş  
Neyləsin ləkəli qeyrətə bayquş?  
Biz vətənə yükük, qürbətə bayquş,  
Yazdım şeirləri mən nahaq yerə...

Yolsuz yolçuların itiyi sözdü,  
Dağılmış evlərin kötüyü sözdü.  
Şair balasının yediyi sözdü,  
Yazdım şeirləri mən nahaq yerə.

Götürüb daş kimi atdılar məni,  
Keçi qiymətinə satdılar məni,  
Qoyun sürüsünə qatdılar məni,  
Yazdım şeirləri mən nahaq yerə.

Yel vurur, sovrulan külümə heyif,  
Sevə bilmədiyim ölümə heyif,  
Əlli il çəkdiyim zülümə heyif!  
Yazdım şeirləri mən nahaq yerə.

Kim bilir, qayğısız yerdə doğulsam,  
Güləram doyunca dərdə, doğulsam.  
Mən şair olmaram, bir də doğulsam,  
Yazdım şeirləri mən nahaq yerə...

\*\*\*  
Dərd qovurdu, qəddim, boyum qurudu  
Dərdli sinəm oyum-oyum qurudu.  
Dəhnəm uçdu, selim-suyum qurudu,  
Gözlərimi silməyimdən keçdi tay.

Kaman kimi gərilmişəm Vətənsiz,  
Sarfa-sarfa dərilmişəm Vətənsiz,  
Yüz yol ölüb-dirilmişəm Vətənsiz,  
Birdəfəlik ölməyimdən keçdi tay.

Sozüm yoxdu yerə enmiş meymuna,  
Məclislərdə şirə dönmüş meymuna.  
Çox əyildim itə minmiş meymuna,  
Bu hikmətə gülməyimdən keçdi tay.  
Vahid Əlifəğlu zillətə düşdü,  
Qısıldı yadlara, minnətə düşdü.  
Mənim də qismətim qürbətə düşdü,  
O dağlara gəlməyimdən keçdi tay...

\*\*\*  
Bu dünyadı, gün də yazır,  
Dağa-daşa çən də yazır.  
Bəndə pozur, bəndə yazır,  
Fələyin adıymış elə...  
Cələdədi sirr, quş gəlməz,  
Tora, dənə hər quş gəlməz.

Yüzün yandır, bir quş gəlməz,  
Lələyin adıymış elə...

Fırlan görüm, təkər şeytan  
Uçuruma çəkər şeytan.  
Şah iblisdi, nökr şeytan,  
Mələyin adıymış elə.

Yollara bax, yol ağıdı,  
Yolçu getmir, dərd dağıdı...  
Torpaq qutu qapağıdı,  
Bələyin adıymış elə.

Ovcumda gözüm, itmədi,  
Gözümdə izim itmədi...  
Ha tutdum, üzüm itmədi,  
Ələyin adıymış elə...

\*\*\*  
anam yuxuma gırır,  
92-ci ildə  
torpağa tapşırıdığım anam...  
ağ saçları xınalı,  
qıpqırmızı paltarda,  
yaqin evimizi yandırırblar...

\*\*\*  
səsindən bilirəm ki,  
arvadım qocalıbdı.  
on beş ildi,  
üzünə baxa bilmirəm...

\*\*\*  
keçən günlər,  
keçən günlər...  
ortasına daş atılmış  
göl kimidi...

\*\*\*  
Yıxıldım, anam yıxıldım,  
Tutmağa qol da yoxdu heç.  
Dediymi nəynən deyim,  
Deməyə dil də yoxdu heç.

Bu yazını yazan yazıb,  
Yazdığını sapdan asıb.  
Bəydən saman kasıb,  
Girməyə kol da yoxdu heç.

Tük tərsinə, dəllək naşı,  
Arsız sifət, döndü, qaşı.  
Hanı bu dəlinin başı,  
Səpməyə kül də yoxdu heç.

Nağıllar pərən-pərəndi,  
Axırı dağa dirəndi.  
Dörd yanımız it hürəndi,  
Getməyə yol da yoxdu heç.

Bitməyən kötük qalмайıb,  
Yeməyə kötək qalмайıb.  
Tutmağa ətək qalмайıb,  
Ətklik əldə yoxdu heç...

\*\*\*  
Çəmənin xalçası yox,  
Mən bu bağı neyləyirəm.  
Armudu yox, alçası yox,  
Mən bu bağı neyləyirəm.

Duman yenib tül açılıır,  
Bülbül ötmür, gül açılıır.  
Ağacına əl açılıır,  
Mən bu bağı neyləyirəm.

Gələn gəldi, söydü, bitdi  
Torpağın su döydü bitdi.

Nar qurudu, söyüd bitdi,  
Mən bu bağı neyləyirəm.

Çiçəkləri yağdı elə,  
Xəyallarda sağdı elə...  
Özü boyda dağıdı elə,  
Mən bu bağı neyləyirəm...

\*\*\*  
Bir quş idi uçdu belə,  
Ha yürüdüm qaçdı belə...  
Qurumuş ağacdı belə,  
Meyvəsin dərdiyim səngər.

Oyundusa oyun hanı,  
Qalx ayağa, boyun hanı?  
Sən arxsansa suyun hanı?  
Sinəmi gərdiyim səngər.

Kiminsə süzdüyü anam,  
Əcəlin özüydü anam.  
Yaman qırmızıydı anam,  
Yuxumda gördüyüm səngər...

\*\*\*  
Fələk ucadan baxır,  
Körpəyə qocadan baxır.  
Qapazı bacadan baxır,  
Çörəyi tələdən keçir.

Ölüm ömrə qısılanda,  
Elə buymuş yazılanda.  
Kəndir kimə asılanda,  
Kimə də şələdən keçir.

Qazılarmı dərin qardaş,  
İstidimi yerin qardaş.  
Onsuz da əsgərin qardaş,  
Taleyi lülədən keçir...

\*\*\*  
Bu dünyadı, ağrın alım,  
Deyib-güləcəkmə hamı?  
Kişi kimi, arvad kimi,  
Bir gün oləcəkmə hamı?

Dərd də sıxıldığı yerə,  
Ayar yığıldığı yerə.  
Qaçıb dağıldığı yerə,  
Qaçıb gələcəkmə hamı?

Dillənəcək bu lal haram,  
Başdaşdı, qalar haram...  
Tərəzidi halal-haram,  
Çəkib böləcəkmə hamı?

Su döydükcə qapısını,  
Damı çöküb, qapı sınıb...  
Şəhidliyin qapısını,  
Aça biləcəkmə hamı?

\*\*\*  
Gülər dərdə dəli kimi,  
Bel sınmayıb beli kimi.  
Fələk durub zəli kimi,  
Sağılacaq, sağılmış ev.

Nə dəhlizi yeriyəndi,  
Nə də daşı əriyəndi,  
Nə də daşı əriyəndi.  
Göz yaşında çürüyəndi,  
Göz yaşında boğulmuş ev.

...Qismətindən çətin uşaq,  
Bu dünyadan qədim uşaq.  
Kimindi bu yetim uşaq,  
Kimindi bu dağılmış ev?..